

KƏMALƏ RUİNTƏN  
*Bakı Slavyan Universiteti*  
E-mail: k.ruintan@rambler.ru

## TÜRKİYƏ-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNİN NORMALLAŞDIRILMASI PROSESİNƏ İRANIN MÜNASİBƏTİ

**Açar sözlər:** Türkiyə, İran, Ermənistan

**Ключевые слова:** Турция, Иран, Армения

**Keywords:** Turkey, Iran, Armenia

**Giriş.** Türkiyəyə qarşı Ermənistəninin ərazi və birinci dünya müharibəsi illərində Osmanlı türkləri tərəfindən törədilmiş qondarma soyqırımı iddiaları ilə bağlı iki ölkə arasında narazılıqların mövcud olmasına baxmayaraq, Türkiyə 1991-ci ilin dekabr ayında Ermənistəninin müstəqilliyini tanıdı. Ermənistəninin müstəqilliyinin ilk illərində (1991-1993-cü illərdə) Türkiyə ilə arasında sərhədlərin açıq olduğu vaxt müəyyən tədbirlər görüldüsə də iki ölkə arasında mövcud narazılıqlar səbəbindən heç bir diplomatik əlaqələr qurulmadı. Ermənistəninin Azərbaycana qarşı yürüdüyü işgalçılıq siyasəti isə iki ölkə arasında münasibətlərin daha da kəskin xarakter almasına gətirib çıxartdı. Məhz Ermənistəninin ərazi iddiaları irəli sürərək Azərbaycana təcavüzü və Dağlıq Qarabağı, eyni zamanda onun ətrafında yerləşən Azərbaycanın digər torpaqlarını işgal etməsi nəticəsində 1993-cü ildə Türkiyə sərhədlərini Ermənistəninin üzünə bağladı [1, s.51].

Bunun əksinə olaraq, İran İslam Respublikası öz sərhədlərini və bütün yollarını Ermənistəni təchiz etmək üçün açdı. İran KİV-ləri Azərbaycanın İrandan da sərhədlərin bağlanması gözlədiyini, lakin Ermənistən ilə əlaqələrin İran üçün strateji və təyinedici əhəmiyyətə malik olduğu üçün İranın ona qulaq asmayaraq qonşu ölkə ilə münasibətlərini qoruduğunu bildirirlər [2]. Bununla yanaşı, İranda belə bir fikir mövcuddur ki: "Türkiyə Azərbaycanı himayə etmək pərdəsi arxasında Ermənistəninin çoxdanki ərazi iddialarını və ermənilərin öldürülməsi kimi məsələləri gizlədirdi. Lakin Azərbaycan Respublikasının ictimaiyyətində belə təbliğ olunub ki, Türkiyə Ermənistənla əlaqələrini yalnız Azərbaycanın xətrinə kəsib" [3].

Qeyd etmək lazımdır ki, İranla sərhədlərinin açıq olması Azərbaycan torpaqlarını işgaldən azad etmək məqsədilə Ermənistəna qarşı təzyiq vasitəsi olan blokadanın effektini müəyyən qədər azaldır.

**Türkiyə-Ermənistən münasibətlərinin normallaşdırılması prosesi.** Türkiyə-Ermənistən münasibətlərinin yaxşılaşdırılması istiqamətində vaxtaşırı damışıqlar aparılır. 2000-ci illərin əvvəllərində iranlı mütəxəssislər həmin münasibətlərin normallaşdırılması cəhdlərini Amerikanın Rusiyani Qafqazdan çıxarmaq istəyinin nəticəsi olaraq göründülər. Və bildirildilər ki, ABŞ buna Ermənistənda hökumət dəyişikliyi etməklə nail olmayı düşünür, bunun üçün isə ölkədə gedən prosesləri dəyişməyi zəruri sayır. [4].

İran KİV-lərində həmcinin 2002-ci ildə Türkiyədə Ədalət və İnkışaf Partiyası hakimiyyətə gəldikdən sonra qonşu ölkələrlə bütün problemləri aradan qaldırmağa çalışdığı göstərilir [5]. Həmin illərdə xarici işlər nazirləri səviyyəsində bir sıra görüşlər təşkil edilmişdi, lakin heç bir nəticə əldə olunmamışdı.

2008-ci ilin sentyabr ayında Türkiyə-Ermənistən münasibətlərinin normallaşdırılması yolunda növbəti addimlar atıldı. Türkiyə Cumhuriyyətinin prezidenti A.Gül Ermənistən Respublikasının prezidenti S.Sarqışyanın dəvətilə iki ölkə milli komandası arasında keçirilən futbol matçını izləmək üçün İrəvana səfər etdi. Və bu, "futbol diplomatiyası" adı ilə tarixə düşdü.

İran KİV-lərində bildirilir ki, Türkiyə prezidentinin Ermənistana səfərinin çox faydalı olmasına baxmayaraq, bu, iki ölkənin köhnədən qalma problemlərini həll etmək üçün kifayət etmir və bu münasibətlərdən qeyri-adi bir şey gözləmək lazımdır. Ermənistan-Türkiyə münasibətlərində hər hansı irəliləyiş Azərbaycan rəsmilərini qəzəbləndirə bilər və Bakı-Ankara münasibətlərini zəiflədə bilər [6].

Türkiyə Ermənistən münasibətlərinin normallaşdırılması yolunda atılmış növbəti addımın məhz 2008-2009-cu illərə təsadüf etməsi haqqında iranlı mütəxəssislər bir neçə səbəb göstərirler:

1 - 2008-ci ilin avqust ayında Rusiya ilə Gürcüstan arasında baş vermiş müharibədən sonra regionda mövcud ziddiyətlərin, o cümlədən Ermənistənla Azərbaycan arasında Dağlıq Qarabağ vilayəti üstündə ixtilafların həllinin vacib olduğunu bildirirlər. Eyni zamanda, Türkiyə-Ermənistən və Azərbaycan-Ermənistən arasında münasibətlərin normallaşdırılması cəhdlərinin bu istiqamətdə atılmış addımlar olduğu və avqust müharibəsindən sonra bu ziddiyətlərin aradan tam qaldırılması üçün onun müzakirəsinin Türkiyə və Rusiya kimi regional yaxın və qeyri-regional ölkələrin, o cümlədən Avropanın gündəliyində darduğu göstərilir [7].

2 - Blokadada olan Ermənistənən avqust müharibəsindən sonra Gürcüstandan keçən və onu xarici aləmlə, o cümlədən güclü müttəfiqi Rusiya ilə bağlayan kommunikasiya yollarının (yenidən) bağlanması onun quru yolu ilə əlaqələr yaratmasına və müxtəlif sahələrdə öz ehtiyaclarını təmin etməsinə çoxlu problemlər yaratdı. Ermənistən Poti və Batumi limanlarına çıxışının bağlanması və daşınmanın yalnız İran yolu ilə həyata keçirilməsi ölkənin sıxıntılarını artırıldı [7]. Qeyd etmək lazımdır ki, İran yolu ilə mal mübadiləsi yoluñ uzaq olduğunu və daha baha başa gəldiyinə görə Ermənistən üçün o qədər də sərfəli deyil. Eyni zamanda, İranla sərhədlərinin açıq olması və iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq Ermənistəni müəyyən mənada iqtisadi blokadadan xilas etsə də mövcud vəziyyət Ermənistən iqtisadiyyatının, demək olar ki, bütünlükə Rusyanın inhisarına keçməsinə gətirib çıxarıb. İranlı mütəxəssislər bildirirlər ki, avqust müharibəsinin nəticələri Ermənistəni yeni marşrutlar axtarmağa vadardı ki, oxşar hadisələr baş verərsə risklər və hədələr mümkün qədər az olsun. Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi də Ermənistənən belə yolları araşdırıldığından xəbər verir [7].

3 - Bu proseslərin ABŞ-in təzyiqi və təsiri altında baş verdiyinə işaret edilərək göstərilir ki, Amerikada hakimiyyətə yeni hökumətin gəlməsi ilə bu ölkənin beynəlxalq arenada üstün rola malik olduğunu göstərmək cəhdləri artmışdır. Belə ki, iranlı mütəxəssislər Obamanın Türkiyəyə səfərindən (aprel 2009) bir neçə gün sonra Türkiyə və Ermənistən razılışmasının elan edilməsinin Amerikanın iki ölkə arasında sərhədlərin açılmasında rolu olması istəyindən asılı olduğunu bildirirlər [3]. İran KİV-ləri ABŞ-in Türkiyəyə təzyiq etməsinin səbəblərini belə izah edir ki, Amerikanın çəkilməsi nəzərdə tutulan boru kəmərlərinin Rusiyadan və İrandan aralı keçməsini istəyir və həmin yolların Ermənistəndən keçməsi ilə marşrutu daha yaxın etmək olar [2].

2009-cu il (aprel ayında) iki ölkə xarici işlər nazirlərinin görüşündə münasibətləri normallaşdırmaq üçün hər iki ölkənin 1921-ci il “Qars müqaviləsi”nin qərarlarını qəbul etdiyini göstərən, erməni soyqırımı məsələsini aşadırmış məqsədilə mütəxəssislərdən ibarət komissiya təşkil edilməsini, sərhədlərin açılması, eyni zamanda ticarət mübadiləsinə dair sənəd imzalanacağını və “Yol xəritəsi” çərçivəsində qəbul edilmiş sənədlərin hər iki ölkə parlamenti tərəfindən ratifikasiyasını nəzərdə tutan 5 maddədn ibarət “Yol xəritəsi”nin razılışdırıldığı bəyan edildi [8].

“Yol xəritəsi”nin ardınca iki ölkə arasında münasibətlərin normallaşdırılması məqsədilə 2009-cu ilin oktyabr ayında iki ölkə arasında iki protokol imzalandı. İranlı mütəxəssislər daha əvvəl qeyd etdiyimiz fikrə zidd olaraq indi bildirildilər ki, Türkiyə Ermənistənla sərhədlərini Dağlıq Qarabağ münaqışında Azərbaycanı dəstəklədiyini göstərmək üçün bağlamışdı. Lakin münaqışəyə dair danışıqlarda münasib şəraitin olmamasına baxmayaraq, 2009-cu il oktyabr ayının 10-da İsvəçrənin Surix şəhərində Ermənistənla “Diplomatik əlaqələrin yaradılması” və “İkitərəfli əlaqələrin genişləndirilməsi”nə dair iki protokol imzaladı [9].

İranlı mütəxəssislər göstərirlər ki, Ermənistən-Türkiyə münasibətlərinin normallaşması məsələsinin əsas mahiyyəti odur ki, hər iki rəhbər öz ölkəsinin milli mənafeyini təmin etmək üçün bu

yeni addımı atıblar. Və Türkiyə-Ermənistan arasında diplomatik əlaqələrin başlanması məsəlesi hər iki tərəfin istəyindən və iradəsindən asılıdır. Şübhəsiz, bu işin ssenaristləri və səhnəarxası oyuncuları regionda mənafeyi olan ölkələrdir. Qafqazda əsas rəqabət bir tərəfdən Rusiya, digər tərəfdən Amerika, Avropa və onların müttəfiqləri arasındadır. Hər iki ölkənin rəhbəri də bu məsələni həmin rəqiblərin siyasi oyunları çərçivəsində nəzərdən keçirməlidirlər [10]. Eyni zamanda qeyd edilir ki, Türkiyə prezidentinin Ermənistana səfərindən sonra hər iki ölkənin hərtərəfli əlaqələri bərpa etmək üçün qərarlarından görünür ki, bu əlamətlər iki ölkənin ali rütbəli şəxslərinin görüşündən və "Yol xəritəsi" adlanan beş maddədən ibarət Türkiyə və Ermənistən razılaşmasından sonra güclənmişdir [3].

Lakin "Yol xəritəsi" nin icrası bir sıra maneələrlə rastlaşı. Türkiyə-Ermənistən münasibətlərinin normallaşmasına mane olan səbəbləri araşdırın iranlı mütəxəssislər qeyd edirlər: Həqiqət odur ki, hər iki ölkə münasibətlərinin normallaşması prosesini dayandırmaq, yaxud ləngitmək üçün bəhanə axtarırdılar [9]. Eyni zamanda, iranlı mütəxəssislər "Yol xəritəsi"nin həyata keçirilməsi qarşısında əsas maneələrin və qarşıdurmaların aşağıdakılardan ibarət olduğunu göstərirler:

1-İki ölkə ictimaiyyətinin məsələni qəbul etməyə hazır deyillər:

- "Bir millət, iki dövlət" olan və Ermənistəni özlərinin ümumi düşməni elan etmiş Türkiyə və Azərbaycanda yaşayan əhalinin fikrini dəyişib bu istiqamətə yönəltmək asan məsələ və qısa müddətli bir proses deyil. Hər iki ölkə əhalisinin bu məsələyə münasibəti mənfidir və etiraz edirlər [10];

İranlı mütəxəssislər göstərirdilər ki, türklər Azərbaycan Respublikasının əhalisinin tənqidlərini azaltmaq məqsədilə Azərbaycan Respublikası, Ermənistən və Türkiyə arasında Dağlıq Qarabağ dair üçtərəfli görüş keçirməklə Ermənistənla sərhədlərin açılması məsələsini, işğal altında olan 7 rayondan 5-nin azad edilməsi ilə eyni vaxta salmağa çalışırdılar. Beləliklə həm Ermənistənla münasibətlərin bərpasına yönəlmış ictimai fikri yayındırmaq, həm də Ankaranın Ermənistənla münasibətləri normallaşdırmaq cəhdərinin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın xeyrinə olduğunu təqlid etmək istəyirdilər. Lakin Ermənistən müxalifəti və Rusiya tərəfinin dəstəyi olmadığı üçün bu ssenari baş tutmadı [9].

- Türkiyədə millətpərəstlər və Ərdoğan hökumətinə müxalif olanlar da bunun əleyhinə idilər [10]. Və ən mühümü odur ki, müxalif partiyalar hökuməti zəiflətmək üçün bu məsələdən bəhrələnməyə çalışırdılar [9].

- Azərbaycan Respublikasında isə nəinki əhali və müxalifət partiyaları, həmcinin dövlət rəsmiləri və hakim partiya bu məsələni yaxşı qarşılamadı [10]. Və Azərbaycan deyir, nə qədər ki, Qarabağ məsəlesi həll edilməyib, Türkiyə-Ermənistən münasibətləri normallaşa bilməz [2]. İranın "Səhər" telekanalına bu məsələ ilə bağlı müsahibə verən Fərdad Əfzəli Təbrizi adlı siyasi ekspert Bakının Türkiyə-Ermənistən məsələsində aldadıldılığını və rəsmi Bakının bu yaxınlaşma barədə kifayət qədər məlumatlandırılmamasının hiss olunduğunu bildirib. O, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Türkiyə-Ermənistən yaxınlaşması barəsində bəyanatını rəsmi Bakının çarəsizliyinin göstəricisi adlandırıb [11].

Qeyd etmək lazımdır ki, Azərbaycanın bu reaksiyasının təzyiq etmək olduğunu yanan İran KİV-ləri bildirirlər ki: "Türkiyə ilə münasibətlərini qoruyub-saxlamaq Azərbaycanın mənafeyinin bir hissəsidir. Və bu məsələyə məntiqlə yanaşsaq, Azərbaycan öz narazılığını yalnız sözdə bildirə bilər, əməldə heç bir iş görə bilməz" [2].

2-Bundan başqa, erməni diasporası və müxalifəti Ermənistən bu addımını dəstəkləmirdi. [9]. Qarabağlı ermənilər və "Daşnakşütün" partiyası Türkiyənin erməni "soyqırımı" məsələsini qəbul etmədən Ankara və İrəvan münasibətlərinin normallaşmasının əleyhinə olduqlarını bildirdilər [10];

Müxalifət dövləti iki protokolu, həmcinin beş maddədən ibarət Bəyannaməni imzalamalıqla, o cümlədən tarixi məsələləri və sənədləri yoxlamaq üçün komissiya təşkil etməklə 1915-ci ildə ermənilərin öldürülməsi məsələsini tədqiqat obyektiñə çevirməkdə günahlandırıldı [9]. Ermənistən müxalifətinin fəallaşlığı bir vaxtda İrəvan hökuməti narahat idi ki, müxalifət S.Sarqşyanı erməni millətinə xəyanətdə ittiham edərək 24 aprel mərasimindən dövlət əleyhinə qarşıqliq təşkil etmək üçün istifadə edər [9].

3-Azərbaycanın Rusiya ilə yaxınlaşma təhlükəsi:

Azərbaycan Respublikasının Dağlıq Qarabağ problemi həll edilmədən Türkiyə-Ermənistən əlaqələrinin normallaşmasına narazılılığı Bakının Rusiya ilə yaxınlığına səbəb ola bilər. Və Qərbin Qafqazda strateji proqramları (onlardan biri Azərbaycanı öz müttəfiqinə çevirməkdir) maneələr və problemlərlə üzləşə bilər. Və Türkiyə, Ermənistən və İsvəçrə Ankara-İrəvan münasibətlərinin normallaşmasına dair razılışmanı elan etdikləri vaxt, Bakı sakit şəkildə olsa da Türkiyəyə və Qərba mesaj göndərmək məqsədilə Moskvaya tərəf bir addim atdı və həmin əsnada Azərbaycan Respublikası və Rusiya arasında çox məşhur NABUCCO qaz kəmərindən uzaq olan qaz haqqında ikitərəfli razılışma imzalandı. Qərb heç cür Türkiyə-Ermənistən münasibətlərinin normallaşması müqabilində Azərbaycan Respublikasını əldən verməyə hazır deyil. Və sonda elə bir balanslaşdırma proqramı hazırlayıb həyata keçirilməlidir ki, İrəvan-Türkiyə “Yol xəritəsi” Bakının razılığı ilə həyata keçirilə bilsin və onun Rusiyaya tərəf dönməsinə səbəb olmasın;

4-Türkiyənin Baş nazirinin “yol xəritəsi”nin icrası üçün şərti [10]:

R.Ərdoğan bir neçə dəfə hiddətlə elan edib ki, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən və Azərbaycan torpaqları Ermənistən işğalından azad edilmədən, ölkəsi Ermənistənla sərhədlərini açmayıcaq. Baş nazir 2009-cu ilin may ayında Bakıya səfəri zamanı Azərbaycan Respublikasının prezidenti İ.Əliyevlə görüşündən sonra bir daha elan etmişdi ki, Türkiyə sərhədlərini İrəvanın Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən bağladığı üçün sərhədlərin açılması da həmin səbəbin, yəni işğalın aradan qaldırılması ilə baş verməlidir [10].

Türkiyənin baş naziri R.Ərdoğanın addımı onun bu məsələdə özünün uzaqgörənliyini və zirəkliyini göstərməsi kimi qiymətləndirilir və göstərilir: R. Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin həllinə iddia edənlərə və əl qoyanlara (Minsk qrupuna-Amerika, Avropa və Rusiyaya) pas ötürərək istədi ki, həm Azərbaycan Respublikasını Türkiyədən uzaqlaşdırmasın, həm ölkəsinin İrəvanla münasibətlərinin normallaşdırılması məsələsində Qərbin təzyiqlərindən və tövsiyələrindən kəndər qalsın və onların tələblərinə mənfi cavab verməsin; [10].

İran KIV-ləri və iranlı mütəxəssislər qeyd edirlər ki, Ermənistən və Türkiyə arasında münasibətlərin bərpası haqqında danışqlarla bağlı əsas mövzu Dağlıq Qarabağ münaqişəsidir [3]. Lakin Ermənistən Türkəyə ilə münasibətlərini normallaşdırmaq məqsədlərindən biri Bakının Dağlıq Qarabağ münaqişəsində mövqeyini zəiflətmək olmuşdur. Buna görə də Ermənistən israrı ilə imzalanmış protokollara Dağlıq Qarabağın adı salınmayıb [9].

İran KIV-lərində göstərilir ki, erməni rəsmiləri, o cümlədən Ermənistən prezidenti S.Sarqışyan Türkəy ilə müzakirələrdə sərhədlərin açılması üçün ciddi cəhd göstərdi, lakin bir neçə müzakirənin ardınca Türkəy tərəfinin sərhədlərin açılması məsələsini Ermənistən və Azərbaycan arasında baş verən münaqişədən asılı etməsi ilə heç bir dəyişiklik baş vermədi [7]. İranlı mütəxəssislər bu fikirdəirlər ki, Türkəy və Ermənistən arasında razılışdırılmış “yol xəritəsi”nin icrasını Dağlıq Qarabağ münaqişəsinin həllindən və Azərbaycan Respublikasının işğal altında olan ərazilərinin azad edilməsindən asılı etmək onun gələcəyini qeyri-müəyyən edir. Çünkü irəli sürülmüş bu şərtin qısa müddətə və rahatlıqla yerinə yetirilməsinin mümkünluğu inandırıcı deyil [10].

Görülən tədbirlərə baxmayaraq mövcud təzyiqlər nəticəsində Türkəy-Ermənistən münasibətlərinin normallaşması prosesi yarımcıq qaldı. Və münasibətlərin normallaşdırılması prosesindən geri çəkilməyəcəyini deyən S.Sarqışyan hökuməti bu prosesi dayandırmağa məcbur oldu [9].

Ermənistən Konstitusiya məhkəməsi hər iki protokolu (12 yanvar 2010 tarixdə) rəsmən tanıdı, lakin Türkəy bu protokolları Parlamentdə təsdiq etməkdən çəkindi. [9]. Həmin il aprel ayının 24-də qondarma soyqırımının 95 illiyinə həsr olunmuş mərasimdə Ermənistən üç hakim partiyası bəyanat yayaraq elan etdi ki, Türkəy parlamentində münasib vaxtda protokollar təsdiq edilmədiyi üçün onların icrası prosesini dayandırmağı zəruri bilirlər. Bəyanatda qəti olaraq bildirildi ki, Türkəy protokolları təsdiqləmə prosesini heç bir şərtsiz davam etdirməyə hazır olanadək bu məsələ Ermənistən parlamentinin gündəliyindən çıxarıllır [9]. İranlı mütəxəssislər bildirirlər ki, Ermənistən tərəfi prosesi ləğv etmədiyini, yalnız müvəqqəti olaraq dayandırlığını təkid etsə də həqiqət odur ki, bu prosesə ciddi zərbə dəyiib [9].

İranlı mütəxəssislər Ermənistanın bu qərarının ABŞ prezidenti B.Obama'nın S. Sarqşyan ilə Vəsinqtonda (aprel 2010) görüşündən iki həftə sonra baş verdiyini qeyd edərək bildirirlər: "Belə bir fikir var ki, Ermənistan öz qərarını Amerika ilə uyğunlaşdıraraq Türkiyəni təzyiq altında qoymaq üçün vermişdir" [9]. Eyni zamanda, bu fikir şərh edilərək bildirilir ki, Ermənistanın bu qərarı Amerikanın tənqidinə tuş gəlmədi və görünür Amerika və Avropa İttifaqı Türkiyəni Ermənistanla münasibətləri qeydsiz-şərtsiz normallaşdırmağa vadar etmək üçün müstərək sənariyə malikdirlər [9]. İran KİV-ləri göstərir ki, ermənistanlı siyasetçilərin əqidəsinə görə avqust mühəribəsindən sonra yaranmış şərait və Türkiyənin münasibətləri normallaşdırmaq təşəbbüsü Ermənistanın öz xarici siyasetini yaxşılaşdırması üçün əlverişli fürsət olduğundan, proseslərin gedisi isə S. Sarqşyanın bu sahədə ugursuzluğundan xəbər verir [7].

Ermənistanın bu addımlarını tənqid etməsinə baxmayaraq, Türkiyənin özü də protokolları parlamentdə təsdiq etməkdə problemlərlə üzləşib [9].

Ermənistanın Konstitusiya məhkəməsi protokolların təsdiq edilməsinin 1915-ci il məsələsinə göz yummaq mənasında olmadığını bildirməsi isə, faktiki olaraq, Türkiyənin münasibətləri normallaşdırmaqla bu mövzunun aradan qalxacağı və iki ölkə arasında sərhədlərin Ermənistan tərəfindən tanınacağı ümidi də yox etdi [9].

**Türkiyə-Ermənistan münasibətlərinin normallaşacağı halda baş verəcək dəyişikliklərin region ölkələrinə təsiri haqda mülahizələr.** Qeyd etmək lazımdır ki, iranlı mütəxəssislər Türkiyə və Ermənistan münasibətlərinin rəsmən bərpasının regionda baş verənlərə, xüsusilə də Dağlıq Qarabağ münaqışığın Qafqaza və ətraf ölkələr arasında münasibətlərə hərtərəfli təsir edəcəyinə əmindiirlər [3] Və İİR KİV-lərində Türkiyə-Ermənistan arasında münasibətlərin normallaşacağı halda dəyişikliklərin region ölkələrinə təsiri haqqında bir sıra mülahizələrə rast gəlinirdi.

- Onlardan biri belədir ki, Ankara və İrəvan arasında münasibətlərin normallaşacağı halda Türkiyənin Qafqazda mövqeyi İran və Rusiya ilə nisbətdə daha yaxşı olacaq [2];

- Türkiyə Ermənistan münasibətlərinin normallaşmasının İrana təsiri də müxtəlif nöqtəyinə nəzərdən təhlil edildi: Məsələyə bədbin nöqtəyi-nəzərdən baxdıqda, mümkünür ki, Türkiyə Ermənistan münasibətləri normallaşdırıqdan sonra Ermənistan İranla əlaqələrini əvvəlkinə nisbətən azaldar. Optimist nöqtəyi-nəzərdən, Ermənistan-İran əlaqələri uzunmüddətli əlaqələrdir və hər iki ölkənin bir-birinə ehtiyacı var. Ermənilər də bilirlər ki, Türkiyə ilə münasibətləri normallaşsa belə, İrana ehtiyacları olacaq və münasibətlərin normallaşması İrana təsir etməyəcək. Ermənistanın rahatlıqla həm Türkiyə, həm də İranla yaxşı münasibətləri ola bilər. İran və Ermənistan bir-biri üçün çox əhəmiyyətli ölkələrdir və bu əhəmiyyətin Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının təsiri altında olması həqiqətə uyğun deyil [2].

- Başqa bir mülahizəyə görə, Türkiyə-Ermənistan əlaqələrinin və münasibətlərinin normallaşması Azərbaycan Respublikasının düşüncə, mədəni və təbliğat fəzasında İranın xeyrinə olan münasib bir fürsət yaradacaq, ölkədə İİR əleyhinə yaranmış mənfi fikirləri aradan qaldırılacaq ki, bu da öz növbəsində faydalı və mühümür [10].

İranlı mütəxəssislər hər iki ölkənin, xüsusilə də Ermənistanın bu prosesi dayandırarkən regionda təsir gücünə malik ölkələrin mövqeyini nəzərə almadiğini qeyd edərək bildirirlər ki, onlar regional balansa olan natarazlığı aradan qaldırmaq imkanına malik idilər [9].

**Nəticə.** İranda bir tərəfdən Türkiyə ilə Ermənistan arasında münasibətlərin Türkiyə-Azərbaycan strateji münasibətlərinin və Dağlıq Qarabağ məsələsinin təsiri altında təzyiqlərə məruz qaldığı, digər tərəfdən Türkiyənin Azərbaycanı himayə etmək pərdəsi arxasında Ermənistanın çoxdanki ərazi iddialarının və ermənilərin öldürülməsi kimi məsələlərin gizləndiyi fikrindədirler. Məqalədə göstərilənlərə nəzər saldıqda görürük ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması ideyasının kənarda yarandığına əmin olan iranlı mütəxəssislər, hər halda bu prosesin əleyhinə deyildilər və həmin proseslərin region üçün faydalı olacağını düşünürələr. İranda, həmçinin, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə Azərbaycanda İİR əleyhinə mənfi fikrlərin aradan qalxacağına və İrana qarşı onun mövqeyində yaxşılığı doğru dəyişikliklərin baş verəcəyinə ümidi edirdilər.

Sonda onu da qeyd etmək lazımdır ki, İranda Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını o qədər də real saymırlar və yekun fikir belədir ki: "Ermənilərin və türklərin bir-birinə qarşı mənfi və bədbin tarixi yaddaşları o qədər dərin kök atıb ki, hətta razılışdırılmış "Yol xəritəsi"nin həyata keçirilməsi belə, hətta uzun müddət keçməsinə və bu iki ölkə arasında rəsmi və diplomatik əlaqələrə baxmayaraq, dost ölkələrə çevrilə bilməzlər. Əgər bir gün İrəvan və Türkiyə öz münasibətlərini normallaşdırmağa müvəffəq olsalar belə, bu bəzilərinin təsəvvür etdiyi kimi, Bakı-Ankara münasibətlərini korlamayacaq" [10].

İranlı mütəxəssisləri daha bir məsələ düşündürür: "Türkiyənin Ermənistanla öz əlaqələrini bərpa etmək cəhdləri bu sualı meydana çıxarıb ki, həmişə İranı Ermənistanla diplomatik əlaqələrə malik olması səbəbindən onu dəstəkləməkdə və Dağlıq Qarabağ məsələsində etinasızlıqda ittiham edən Azərbaycan Respublikasının millətpərəst qrupları, görəsən, Türkiyənin Ermənistanla münasibət qurmaq səylərinə də eyni cür baxmalıdır, yoxsa Türkiyə bu qaydadan istisnadır" [3]?

### ƏDƏBIYYAT:

1. Rüntən S.F. Azərbaycan türk dövlətləri ilə siyasi əlaqələr sistemində (XX əsrin 90-cı illəri). Bakı: "Adiloglu" nəşriyyatı, 2005. – 236s.
2. روابط ایران و ارمنستان، رابطه دوجانبه ای است (۱۸ فروردین ۱۳۸۹) [\[http://irdiplomacy.ir/index.php?Lang=fa&Page=26&DWritingId=176&Action=DWritingBodyView\]](http://irdiplomacy.ir/index.php?Lang=fa&Page=26&DWritingId=176&Action=DWritingBodyView)
3. حسن گلی. تحولات پیرامون مناقشه قره باغ و جایگاه ایران. [\[http://www.arannews.ir/ViewDetail/?ID=11639&Type=336&lang=fa\]](http://www.arannews.ir/ViewDetail/?ID=11639&Type=336&lang=fa)
4. احمد کاظمی. نقش امریکا در رویکردهای کشورهای منطقه قفقاز.
5. توافق ترکیه و ارمنستان برای عادیسازی روابط (۲۰۱۳) اردیبهشت ۱۳۸۸ [\[http://alef.ir/1388/content/view/44385/85\]](http://alef.ir/1388/content/view/44385/85)
6. ارمنستان سرگردان. "روزنامه جوان". [www.javandaily.com].
7. ارمنستان و درسهای جنگ اوت. [\[http://article.oxinads.com/articles.php?id=413296\]](http://article.oxinads.com/articles.php?id=413296)
8. عفیفه عابدی. سیاست های قفقازی ترکیه (1991-2009) // سیاست و امنیت در قفقاز. تهران: مجمع تشخیص مصلحت نظام، مرکز تحقیقات استراتژیک، 1389، ص. 177-209.
9. احمد کاظمی. توقف قطار عادی سازی آنکارا - ایروان در ایستگاه قفقاز (۲۰ اردیبهشت ۱۳۸۹). [\[http://strategicreview.org/?p=14119\]](http://strategicreview.org/?p=14119)
10. سیدرضا میرمحمدی. نقشة راه آنکارا - ایروان، معادلة جديدة قفقاز. [\[http://www.caucasusstudies.net/far/gozaresh.asp?cn=24\]](http://www.caucasusstudies.net/far/gozaresh.asp?cn=24)
11. Təbrizli ekspert: rəsmi Bakı Türkiyə-Ermənistan məsələsində aldadılıb (05 September 2009) [\[http://azerity.irib.ir/index.php?option=com\\_content&task=view&id=445&Itemid=110\]](http://azerity.irib.ir/index.php?option=com_content&task=view&id=445&Itemid=110)
12. Rüntən K. Ermənistanda baş verən ictimai-siyasi proseslər iranlı mütəxəssislərin gözü ilə və İran KIV-lərində // Tarix və onun problemləri, Bakı 2011, №1. (s.131-137)

РУИНТАН КЯМАЛЯ  
Бакинский славянский университет  
E-mail: k.ruintan@rambler.ru

## ОТНОШЕНИЕ ИРАНА К ПРОЦЕССУ НОРМАЛИЗАЦИИ ТУРЕЦКО-АРМЯНСКИХ ОТНОШЕНИЙ

Из-за территориальных притязаний и агрессии Армении против Азербайджана в 1993 году Турция закрыла свои границы с Арменией. В Иране существует мнение, что Турция закрыла свои границы из-за давних территориальных притязаний Армении к Турции и так называемого геноцида армян. Но в обществе Азербайджана было пропагандировано, якобы Турция прекратила свои отношения с Арменией только ради Азербайджана.

В Иране уверены, что идея нормализации турецко-армянских отношений зародилась за пределами этих двух государств. Но, несмотря на это Иран не против нормализации этих отношений, и надеялся, что эти процессы будут способствовать улучшению обстоятельств в регионе.

RUINTAN KAMALA  
*Baku Slavic University*  
E-mail: k.ruintan@rambler.ru

## IRANIAN POSITION IN NORMALIZATION PROCES OF TURKEY-ARMENIAN RELATIONSHIP

Due to territorial pretension of Armenia and its aggression, in 1993 Turkey closed its borders with Armenia. The Iranian society is of the opinion that the real purpose of protectionism policy of Turkey concerning to Azerbaijan halted with territorial pretension and so called Armenian genocide project of Armenia. But Azerbaijan society has propagated that Turkey braked relationship with Armenia because of Azerbaijan.

In Iran thinking about that the idea of normalization Turkey-Armenian relationship created out of this region. In any case Iran sure that all of this poses will be promoted situation in the region.

*Rəyçilər: s.e.n.Z.V.Səmədli, t.e.d., M.C.Qasımlı  
BSU-nun "Ölkəşünaslıq" ETL-nin 15 mart 2011-ci il tarixli iclasının (protokol №6) qərarı  
ilə çapa məsləhət görülmüşdür.*